



# Mukəddəs Kitab

## Injil 13-ķisim

### «Tesalonikalıklar oqa «1» »

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

[www.mukeddeskalam.com](http://www.mukeddeskalam.com)

«Uyğurqə Kalam Tərjimisi»

# Injil 13-ķisim

## «Tesalonikaliklaroja «1» »

(Rosul Pawlusning Tesalonika xəhīridiki jamaətkə  
yazozan birinqi məktupi)

### Kirix söz

Tesalonika xəhiri (bugünkü Gretsiyadiki Salonika) əyni wakittiki Rim imperiyasining Makedoniya əlkisigə jaylaşkan, yipək sodisi kılıdiojan qong mərkəz idi. Rosul Pawlusning u yergə Məsihni jakarlax üçün tunji berixi «Ros.» 17:1-10də hatirləngən. Bu wəkələr miladiyə 52- yaki 53-yili yüz bərgən. Tesalonikadiki jamaətning əhwalını, xundakla bu hətni obdan qüxinip yetix üçün Injildiki bu ķisimdin kep ayətlərnii toluk nəkıl kəltürümüz: —

«**Ular səpirini dawam kılıp Amfipolis wə Apolloniya xəhərliridin etüp, Tesalonika xəhiriqə kəldi.** U yerdə Yəhudiylarning sinagogi (ibadəthanisi) bar idı. Pawlus aditi boyiqə ularning arisoja kirip, uda üq xabat künü u yerdə jəm bolğanlar bilən mukəddəs yazmilarnı xərhələp munazirilixip, ularoja Məsihning azab-ökubətlərni tartkandan keyin elümdin tırılıxi mukərrər dəp həm qüxəndürdi həm ispatlıdı wə: — **Mən silərgə jakarliojan muxu Əysa dəl Kütküzoquqı- Məsihning Əzi xu!** — dedi.

Yəhudiylarning iqidin bəzilər ķayıl bolup ixinip, Pawlus bilən Silaska қoxıldı; xundakla Hudadin qorkidiojan Greklərdin zor bir top adəmlər wə az bolmiojan yüksiri təbikidiki grek ayallarmu xundak ixəndi. Biraq Yəhudiylar buningə həsət kılıp, birnəqqə qəbih adəmlərni yiqip, bir top adəmlərni toplap, xəhərni astin-üstün kılıwətti. Yəhudiylar Pawlus bilən Silasni tutup, xəhər həlk kengəxmisiga tapxurup berix məksitidə Yasun isimlik birsining əyigə basturup bardı. Lekin ular ikkiylənni tapalmay ular Yasun wə baxka birnəqqə qərixdaxni xəhər əməldarlinining aldişa tartip apirip:

— Həmmə jaylarda aləmni astin-üstün kılıwətkən axu adəmlər muxu yərgimu yetip kəldi; Yasun ularni əyidə kobul qıldı. Ular Əysa isimlik baxka bir padixaḥ bar dəp, Rim imperatori Kəysərning pərmanlırioja karxi qıkıwatıdu! — dəp quşan selixti.

Ular bu səzlər bilən xəhər əməldarları bilən halayıknı dəkkə-dükkigə selip koydı. Xəhər əməldarları Yasun wə baxka tutup kelingənlərdin kapalət puli aloqandin keyin, ularni kojuvətti.

Kerindaxlar həyal bolmay Pawlus bilən Silasni xu künü keqidə Beriya xəhiriqə əwətiwətti. Ular u yergə yetip baroqanda, Yəhudiylarning sinagogiqa kirdi...

...Lekin Tesalonikadiki Yəhudiylar Hudarın səz-kalamining Pawlus arkılık Beriyadınu jakarlinidiojanlığını anglap, u yərgimu berip topilang ketürməkqi bolup, ammini կutrattı. Xuning bilən kerindaxlar Pawlusni dərħal dengiz boyıqə əwətiwətti. Silas bilən Timotiy bolsa Beriyada қaldı. Pawlusni uztip mangajanlar uni Afina xəhiriqə elip bardı. Andin ular Pawlusning: — «**Silər Silas bilən Timotiyə mumkinkədər menin yenimoja tezrək kəlsun dəp yətküzüp կoyunglar** degən tapxurukını elip, Beriyoqa կaytip kəldi....».

Luğa biz üçün hatiriligən yüksiriki bayanlaroja asasən, Pawlusning uxbu hetining kep pakitliri wə təpsilatlarını tehimu yahxıraq qüxinip yetələymiz. Birinqidin, kərunərlik bologını xuki, Pawlus wə həmrəhləri xu yərdin ziyankəxlik bilən həydəlgögə Tesalonika xəhiri dəp pəkət

## «Tesalonikalıklärəqə «1» »

üq həptila turoğan («Ros.» 17:2). Pawlus ular arisida xunqə kışka məzgil bolğını bilən, Tesalonikadiki jamaət xu wakıt iqidə tuquloğan! Ular xübhisizki, Rəb Əysanıng «uruk qaqkuqi» degən təmsilidə eytiloğan, mol həsul beridioğan «yahxi tuprak»tin idi! («Mat.» 13:3-23, «Mar.» 3:4-20, «Lukə» 4:8-15).

Yukarıkıda «Rosullarning paaliyətliri»din nəkil kəltürülgən ayətlərdin қarioğanda Tesalonikadiki jamaəttə həm Yəhudiylar həm «Hudadin korkkən» greklarningmu bar idi. Muxundak greklar Təwratning həwirigə kizikip ixəngən bolup, hər həpta «xabat küni»da Yəhudiylarning «sinagog» (ibadəthana, duahana)ıqə kelip dua kılıx wə Təwratni okuxlirini anglax üçün ularqa қoxulattı. «Galatiyalıklärəqə»diki «kirix səz»imizni kərüng. Jamaətə yənə, butpərəslikni taxlap biwasita Məsihning yoliqa kirğan qong bir top adamlar bar idi (19ni kərüng).

Baxka kəp jaylarda yüz bərgəndək, hux həwərni qətkə kekəp Əysanıng eż Məsihi ikənlikini etirap kılıxni rət kılɔjan «sinagog»diki Yəhudiylar uni etirap kılıxlanlarqa ziyankəxlik kılıxça baxlıdi. Ularning həsəthorluğining pəwkul'addə səwəbi, Hudanıng nijati hux həwər arkilik pəkət ezlirigilə əməs, «yat əllikllər»gimu jakarlanqojinidin ibarət idi. Mana muxu əsliy butpərəs bolğanlarqımı towa kılıx, yengi həyatka erixix pursiti yaritip berilməktə!

Nətijidə yukarıkı «Rosullarning paaliyətliri»diki ayətlərdə hatirləngəndək, xuningdək uxbu həttə tilənə elinəqandək, ixənmigən Yəhudiylar taipilərni kutritip etikadqılarqa ziyankəxlik kıldırdı (2:14-15). Ular bu ziyankəxlikni baxka xəhərlərgiqə yürgüzdi («Ros.» 17:13).

Rosul Pawlus bu kışka üq həpta iqidə Hudanıng səzini xunqə zor kizojinlik bilən kobul kılıxan bu kədirlik kixilərgə jan-jenidin yekin boldı. Ulardin ayrılixka məjbur bolup wə ularning tohtawsız qattık ziyankəxlikka dawamlıq uqrioğanlığının həwərdar bolup, keyinki aylarda u həmkarları bilən ular üçün üzlüksiz jiddiy duada boldı. Kəp wakitlarda ulardin həq həwər yok idi. AHIRIDA, Pawlus ularning əhalidin undak həwərsiz kəlixəkə karap turulmay, ularmı ziyankəxlik astida etikadın yenip qırmızımkın dəp ensirəp, əhwalı bilix həm ularmı riqbatlındırıväkə Afina xəhəridin Timotiyi ularning yenioğan əwətti. Ular etikadta kiçik bowaklardək bolup, ular xunqə eçir azab-okubatlırgə uqrişan bolğaqqa, «etikadımız bəlkim durus əməs» yaki «bizdə birər əyib boluxi kerək, xunga Huda bizni jazalawatamđikin?», dəp oylap kəlexi mumkin bolatti. Timotiy ularqa: Xundak biaram bolmanglar, ziyankəxlik wə azab-okubat biz Məsih, etikad kılıqulqlarıñıñ nur wə həkikətkə əgəxixidioğan etikadlıq hayatımızın normal bir kismidür» degəndək təlim bərdi. Əməliyəttə bundak ixlar Hudanıng pilanining bir bəlikidur (3:1-5). Biz Əysa Məsihkə mənsüp bolup, Hudaqa ihlasmənlilik bilən yaxaymən dəp iradə baqlaydikənmiz, hayatımızda bir yolda bolmisa baxka bir yolda azab-okubat yaki ziyankəxlik bolmisa, undakta etikadımızın bir yeri durus bolmayışlı! («2Tim.» 3:12).

Pawlus Korint xəhəridə turoğinida Timotiy (bəlkim Silas bilən) Tesalonikadın uning yenioğan kaytip kəldi. Ular Pawluska, Tesalonikadiki kərindaxlar pəkət ziyankəxlik astida pəkət qıng turupla ələmət, bəlkı etikad wə mehîr-muhabbatning hərkəysi jəhətliridə əsüb yetiliş, kamalətkə karap mangmakta; xundakla seni wə bizni intayın seqinioğan dəp həwər yətküzdi (3:6-10). Xuning bilən birgə kərindaxlar Hudanıng səzini ətrapidiki barlıq rayonlarqımı yəktütüptü, (1:8-10), dəp həwər yətküzidü. Xunga rosul tolup taxşan xadlıq wə muhəbbət iqidə ularqa bu hətni yazdı. Məzkur hət pəkət riqbat-təsəlli yətküzidiqan məktup, halas. Uning

## «Tesalonikalıqlarqa «1» »

heqyeridə tənbilə yaki birər illətlərni tüzitix səzliridin ķılqə purak yoqtur. Həlbuki, həttə kimmətlik boloğan təlim tüsini aloğan səzlər, xundakla rosulning barlıq hətləridə daim degündək: «tehimu kəp», «tehimu exip taxşan» degən səzlər tepilidü — demək, etikətdin qıkkən tehimu kəp əjir, muhəbbətning tehimu kəp ipadılıri bolsun, degən ündəxliri bar.

Jamaəttiki birnəqqəş kerindaxlar aləmdin etkənidə-də, rosul ularni «**elüm iqidə uhliqan**» dəydu. (4:13). Nəqqisi ziyanxəlxiktə eltürülgən boluxi mumkin idi. Lekin Pawlus jamaəttikilərgə Rəb Əysə kaytip kəlgəndə etikədqıllarning əlitinin eżgirixliri toqrisidiki təlimlər bilən təsəlli beridu (4:13-5:11). Rəb Əysə bu dunyaoja kaytip kəlgini də biz bu dunyada tehi həyat yaxawatkan bolsak, Məsih Əysanın asmandiki bulutlar bilən qüxkinidə, biz səyğən, «**elüm iqidə uhliqan**» kerindaxlarning uning bilən billə kəlgənlilikinimə kerimiz. U qəoşa biz Rəb bilən kerübüükə həwaşa kətürülimiz! — dəydu. Həmmimiz uquxni eginimiz!

Hət xundak addiy wə oquk kəngüllük bilən yezilojaqka, izahatlar adəttikidək kəp bolmaydu wə «köxumqə səz» köxmaymiz.

Pawlusning uxbu hətni yezip kışka məzgildin keyin ularqa alahidə nəqqə məsilə toqrluluk yazoğan ikkinqi hetigə bolsa «köxumqə səz»imiz bar bolidü. Biz yənə burunki adəttikidək hətnin məzmununu nəqqə beləkkə bəlməymiz. Okurmanın məzkur hətni okux jəryanında xuni baykayduki, hətnin həmmisi bir-biridin ayrılmış bir gəwdidur. Yənə təkitləymizki, həttiki bablar wə ayətlərning «tərtip rəkəmliri» okurmən ixəngüqilərgə қolaylıq bolsun üçün kəqürgüqilər təripidin köxuloğan bolup, ular əsl hətnin bir kismi əməs idi.



# Tesalonikaliklaroja «1»

Rosul Pawlus Tesalonika xəhiridiki jamaətə yazışan birinqi məktup  
Pawlusning salamları, təxəkkür etixliri wə riqbətləndürüxləri

**1** <sup>1</sup>Mənki Pawlus, Silas həmdə Timotiydin HudaAtimiz wə Rəbbimiz Əysə Məsihə bołożan,  
1 Tesalonika xəhiridiki jamaətə salam.

Silərgə mehîr-xəpkət wə hatırjəmlik bołożay!

<sup>2</sup>Biz dualirimizda silerni yad etip turup, Hudaşa silər üçün hərdaim təxəkkür eytimiz;

<sup>3</sup>HudaAtimizning aldida etikädinglardin bołożan əməllirinqlərini, mehîr-muhəbbəttin qıkkən  
japalıq ejringlərini, Rəbbimiz Əysə Məsihə baoqlıqan ümidi təboğan qidamlıkinglərini izqıl  
əsləp turuwatımız. <sup>4</sup>Qünki əy kərindaxlar, Huda seygənlər, Uning silərni tallıqanlıq bizgə  
ayan. <sup>5</sup>Qünki hux həwirimiz silərgə yətküzülgində sezlər bilənlə əməs, bəlkı küq-kudrat bilən,  
Mukəddəs Roḥ bilən, mutlək jəzmləxtürulgən halda silərgə yətküzülgən; uning üstigə, bizning  
silərning aranglarda bołożinimizda silərni dəp əzizimizi կandak tutkanlıqimizni obdan bilisilər.

<sup>6</sup>Xuning bilən silər eoşir azab-okubət iqidə turulkulku, Mukəddəs Roḥning xadlıqı bilən sez-  
kalamni կobul kılıp, bizni, xundakla Rəbning Əzini ülgə kılıp əgəxtingər, <sup>7</sup>xuning bilən silər  
Makedoniya wə Ahaya əlkiliridiki barlıq etikädingləroja ülgə bolup qıktingər, <sup>8</sup>qünki Rəbning  
sez-kalami silərdin pəkət Makedoniya wə Ahayaçılala yangrap կalmastın, bəlkı həmmə yərgə  
Hudaşa baoqlanqan etikädinglər toopruluk həmmə yərgə həwər tarkiliptu; nətijidə, bizning xu  
yərlərdə hux həwər toopruluk ھeqnemə deyiximizning hajiti կalmidi. <sup>9-10</sup>Qünki biz barojanlıki  
jaydiki kixilər silərning bizni կandak կarxi alojanlıqinqlərini, silərning butlardin կandak waz  
keqip tirik wə həkikiy Hudanıng hizmitidə boluxka, xundakla Uning Oqlining, yəni U əlümdin  
tirildürögən, kəlgüsədə kelidiojan oqəzəptin bizni kutkuzoquqı Əysanıng ərxtin kelixini kütüxkə  
Hudaşa bakğanlıqinqlərini bayan kılıxidu..

## Pawlusning Tesalonikadiki hizmiti

**2** <sup>1</sup>Qünki, i kərindaxlar, bizning aranglaroja kirginimiz toopruluk bilisilərki, u bikaroja  
kətmidi. <sup>2</sup>Silərgə yənə xumu məlumki, gərqə ilgiri Filippi xəhiridə kiyin-kıstak wə harlikka  
uqrıqan bolsakmu, zor կattik կarxılıkka կarimay Hudanıng hux həwirini silərgə yətküzükə

<sup>1:1</sup> «Tesalonika xəhiridiki jamaətə salam» — «Tesalonika» degən xəhər hazırlıktı Gretsiya (Makedoniya) hazırlıktı ismi  
«Salonika». Kona zamanda «Tesalonika» dəp ataloqan.

<sup>1:1</sup> Rim. 1:7; <sup>1:2</sup> Ef. 1:2; <sup>1:2</sup> Pet. 1:2.

<sup>1:2</sup> Ef. 1:16; Fil. 1:13; Kol. 1:3; <sup>1:3</sup> 2Tes. 1:3.

<sup>1:3</sup> «etikädinglardin bołożan əməllirinqlər...» — grek tilida «etikädinglardin bołożan əmiling...».

-Yh. 6:29.

<sup>1:3</sup> Yh. 6:29

<sup>1:5</sup> 1Kor. 2:4; 4:20; <sup>1:6</sup> 1Tes. 2:1.

<sup>1:6</sup> 1Kor. 4:16; 11:1; Fil. 3:17; <sup>1:9</sup> 2Tes. 3:9.

<sup>1:8</sup> «qünki Rəbning sez-kalami silərdin pəkət Makedoniya wə Ahayaçılala yangrap կalmastın, bəlkı həmmə yərgə Hudaşa  
baoqlanqan etikädinglər toopruluk həmmə yərgə həwər tarkiliptu; nətijidə, bizning xu yərlərdə hux həwər toopruluk  
ھeqnemə deyiximizning hajiti կalmidi. » — demək, Pawlus wə hizmətdaxlari kaysi yərlərgə barmisun, xu yərdiki kixilər  
allıkaqan Tesalonikadikilərning Hudaşa bołożan etikädidin həwər tapkən, xundakla eziyimü hux həwərdar  
bołożan.

<sup>1:9-10</sup> «qünki biz barojanlıki jaydiki kixilər silərning bizni կandak կarxi alojanlıqinqlər... bayan kılıxidu» — grek tilida:  
«qünki biz barojanlıki jaydiki kixilər bizning silərning aranglaroja kiriximizning կandak ikanlıkini... bayan kılıxidu».

<sup>1:9-10</sup> Ros. 1:11; Fil. 3:20; <sup>1:10</sup> 2Tes. 1:10; <sup>1:7</sup> Wəh. 1:7.

<sup>2:1</sup> 1Tes. 1:5, 9.

## «Tesalonikalıklärəqə «1» »

Hudayimizning mədət berixi bilən yürəklik bolduk.<sup>3</sup> Qünki bizning etünük-jekiləxlirimizdə həqkandaq aldamqılık, napak niyət yaki hiyligərlik yoktur.<sup>4</sup> Əksiqə, biz Huda təripidin hux həwərning amanət kılınışka layık kərülən adəmlər süpitidə biz xuningəja munasip əldə adəmlərnə əməs, bəlkı kəlbimizni siniojuqı Hudani hursən klix üçün hux həwərni jakarlaymız.<sup>5</sup> Qünki silər bilgəndək biz həqkaysı wakıttə aranglarəja huxamətqılık bilən wə yaki tamahorlukka nikab takəp kəlmidik — (bu ixta Huda bizgə guvahqıdur) —<sup>6</sup> gərqə biz Məsihning rosullirinə süpitidə tələp yüksəlyəldiqan bolsakmu, məyli silər bolungalar yaki baxxıllar bolsun, heqbir insandin birət izzət-xəhrət izdigan əməs idük.<sup>7</sup> Əksiqə biz aranglarda huddi bala imitidiqan ana ez bowaklırını kəyünüp asrioqandək silərgə mulayim muamilidə bolduk.<sup>8</sup> Xu qəoşda, silərgə xundak təlpüngənidik, silərgə pəkət Hudanıng hux həwərini tapxuruxnilə əməs, hətta ez jenimizni tapxuruxkımı razımız; qünki silər bizgə intayın kədirlik idinglər.<sup>9</sup> Qünki, i kərindaxlar, bizning kəndak japalıq əmgək kıləjinimiz esinglarda bardur; həqkaysınlarəja eçirrimizni salmaslıq üçün keqə-kündüzləp mehnət kıldıuk, Hudanıng hux həwərini silərgə yatkızdık.<sup>10</sup> Etikadqılardın boğan silərnin aranglardıki əməliyətlirimizning kəndak ihləsmən, həkkəniy wə əyibsiz ikənlilikgə ezungular wə Hudanıng Əzimu guvahqıdur.<sup>11</sup>

<sup>12</sup> Wə yənə silər bilgininglərdək, atinin ez pərzəntlirigə nəsihət bərginidək biz hərbiringlərə xundak jekiləp, rioqbət-təsəlli berip, silərni ez padixaqlikiqə wə xan-xəripiqə qakırıwatlıqdan Hudaoşa layık əldə mengixkə dəvət kıldıuk.

<sup>13</sup> Hudaqa yənə xu səwabtin tohtawsız təxəkkür eytimizki, silərning bizdin angliqan Hudanıng söz-kalamıqə կulaq salojininglarda, uni insanlardın kəlgən söz süpitidə əməs, bəlkı uning əməliy süpitidə, yəni Hudadin kəlgən söz-kalam dəp uni կəbul kıldındılar; u söz-kalam hazırlı ixəngüqi silərdə ixliməktə.<sup>14</sup> Qünki silər, i kərindaxlar, Yəhədiyyə elkisidiki Məsih Əysada boğan jamaətlərdin tulgə alındılar; ular xu yərdə Yəhədiylər təripidin kəndak harliklərə uqrıqan bolsa, silərmiş u yurdaxlırlıqlar təripidin ohxax harliklərə uqrıdinglər.<sup>15</sup> Ular, yəni xu Yəhədiylər, əslidə Rəb Əysani wə pəyoğəmbərlərni eltürgən wə biznimiz ziyankəxlik kiliplə kooqliwətkənədi. Ular Hudani narazi kiliplə, wə həmmə insan bilən kerixip,<sup>16</sup> «yat əlliklär»ning nijatlıkqə erixixi üçün ularəja səzliximizgə toşkunluq kiliwatidü. Xuning bilən ular gunahlarını üzlüksiz qekigə yatkızmaktə; lekin oğzəp ularning bəxiqə toluki bilən qüxürülük alındıda turidu.

### Pawlusning ənsirəxləri

<sup>17</sup> Lakin biz, i kərindaxlar, amalsız silərdin intayın kışqə wakıt judalaxkan bolsakmu (təndə bolismi, kəlbədə əməs), silər bilən yənə didar kərəxüxkə kəwətla intizarlıkimizdən yeninglərə berixkə tehimu bək intildik!<sup>18</sup> Xuningdək yeninglərə barəmiz bar idi — əməliyəttə mənki

<sup>2:2</sup> «zor կատիկ կարսիլիկա կարմայ Hudanıng hux həwərini silərgə yatkızüvkə ... yürəklik bolduk» — «Hudanıng hux həwəri» bolsa Huda Əzi əwətkən, xundakla Əzi toqroqluq hux həwərdür.

<sup>2:2</sup> Ros. 16:22; 17:2.

<sup>2:4</sup> Gal. 1:10.

<sup>2:5</sup> Rim. 1:9; 9:1; 2Kor. 1:23; 11:31; Gal. 1:20; Fil. 1:8; 1Tim. 5:21; 2Tim. 4:1.

<sup>2:6</sup> 1Kor. 9:3; 2Tes. 3:9.

<sup>2:9</sup> Ros. 18:3; 20:34; 1Kor. 4:12; 2Kor. 11:9; 12:13; 2Tes. 3:8.

<sup>2:11-12</sup> Yar. 17:1; 1Kor. 7:20; Əf. 4:1; Fil. 1:27; Kol. 1:10.

<sup>2:14</sup> Ros. 17:5,13.

<sup>2:15</sup> «Ular, yəni xu Yəhədiylər, əslidə Rəb Əysani wə pəyoğəmbərlərni eltürgən...» — «Yəhədiy pəyoğəmbərlərni... eltürgən» — Təwrittiki kəp pəyoğəmbərlər yurdaxlırları təripidin eltürülən; ong ahirkı eltürüləni bolsa Rəb Əysani tonuxtuqnuqı pəyoğəmbər Yəhəya idi. «...wə biznimiz ziyankəxlik kiliplə kooqliwətkənədi» — Yəhədiylər kəp ixəngiliqilərni Yəhədiyyə elkisidin kooqliwəttili («Ros.» 8:1); andin xuningdin baxlap Pawlus wə baxxə rosullarını hux həwərni jakarlaydiqan jaylardınmu həydiwətti.

<sup>2:15</sup> Mat. 23:37; Luğa 13:34; Ros. 7:52.

<sup>2:16</sup> Ros. 17:13.

## «Tesalonikalıklärəqə «1» »

Pawlus kayta-kayta tirixip baktım; bırak buningə qəytan toskunluk kıldı.<sup>19</sup> Qünki bizning istək-arzuyımız, xadlığımız wə Rəbbimiz Əysə kaytip kəlgəndə pəhirlinidioqan tajimiz nemə boludu? Bu dəl silər əzüngərəməsəm?<sup>20</sup> Qünki silər bizning pəhrimiz, bizning xadlığımız!

**3** <sup>1</sup>Xuning bilən biz silərdin həwərsiz tağıtimiz tak bolup, əzimiz Afina xəhiri də yalouz əkilip, <sup>2</sup>aldinglərə qərindiximiz həm Huda yolda Məsihning hux həwiridə boluwatkan hizmətdiximiz Timotiyini silərni etikadta mustəhkəmləx-küqəyti x wə rioqbətləndürük üçün əwətixni karar kıldı;<sup>3</sup> bizning uni əwətixtiki məksitimid, heqkimning bexinglərə qüxkən muxu zəhmət-kıyinqılıklar səwəbidin etikadta təwrinip əlmaslıq üqündür. Qünki əzüngərəməsəm bundak ixlarə uqraxka aldin'ala bekitilgən, dəp bilisilər.<sup>4</sup> Qünki biz silər bilən billə bołożan wakətimizdə, silərgə həmmimiz azab-kıyinqılıkka uqrımay kalmaymaz dəp aldin'ala etykanıduk. Əməliyətə hazırlıq deginimizdək boldi, dəp bilisilər.<sup>5</sup> Xu səwəbtin tağıtim tak bolup, etikadinglarning zadi kəndək ikənləkini bilix üçün, azdurouqı silərni azdurup bizning silərgə singdürgən ejrimiz bikarə qəttimikin dəp ənsirəp, Timotiyini yeninglərə əwətkənidim.

<sup>6</sup>Lekin Timotiy baya yeninglərin kaytip kəlgəndə, etikadinglər wə mehîr-muhabbitinglər toqrisida bizgə yahxi həwər elip əkilip, silərnin bizni hərdaim seqinip turqanlıqları gəlmədi, silərnin bizni kərgüngərlər kəlgənləkini ettti.<sup>7</sup> Xuningdək, əy kərindaxlar, beximizə qüxkən muxundak barlıq azab-əkubət wə eoqırqılıq iqidə turuwatkınımizda silərdin, yəni qing etikadinglərin rioqbət-təsəlli taptuq;<sup>8</sup> Qünki Rəbdə qing turqan bolsanglar, biz əlməy, həyat ələmiz!<sup>9</sup> Əmdi silər üçün, Hudayı-mız aldida silərnin wəjingleardin tolımı xadlanduk, bu zor xadlığımızdan silər üçün Huda oja ənənəvi dəriyidə təxəkkür eytsək bolar?!<sup>10</sup> Silər bilən didar kərəvəx wə etikadinglərdikə yetərsizliklərni mukəmməl kılıxka müvəssər bolux imkaniyiti üçün, keqə-kündüz Huda oja zor təlmürüp yelinməktimiz.

<sup>11</sup> Əmdi bizning HudaAtimizning Əzi həm Rəbbimiz Əysə bizning yolimizni yeninglərə baxlıqay;<sup>12</sup> əmdi mehîr-muhabbatimiz silərgə toloqandək, Rəb silərnin bir-biringlərə wə həmmə adəmlərgə bołożan mehîr-muhabbitinglərni axurup, tolup taxturoqay;<sup>13</sup> həm xundak bołożanda, Rəbbimiz Əysə Əzining barlıq mukəddəs bəndiliri bilən billə kaytip kəlgəndə kəlbinqərlər bizning HudaAtimiz aldida pak-mukəddəslilikdə nuksansız boluxka mustəhkəmlinidil.

### Hudani hursən kılıdioqan həyat yolu

**4** <sup>1</sup>Ahirida, i kərindaxlar, biz Rəb Əysada turup silərdin xuni etümimiz həm jekiləymizki, silər <sup>2</sup>bizdən Hudani hursən kılıxka kəndək mengixinglər kerəklikini tapxuruwaloqininglərdək

<sup>2:18</sup> «Xuningdək yeninglərə barəmiz bar idi — əməliyətə mənki Pawlus kayta-kayta tirixip baktı» — «kayta-kayta» grek tilidə «bir kətim, ikki kətim».

<sup>2:18</sup> Rim. 1:13; 15:22.

<sup>2:19</sup> 2Kor. 1:14; Fil. 2:16; 4:1.

<sup>3:2</sup> Ros. 16:1; Rim. 16:21; Fil. 2:19.

<sup>3:3</sup> Ros. 14:22; Əf. 3:13; Fil. 1:14; 2Tim. 3:12.

<sup>3:5</sup> «azdurouqı silərni azdurup bizning silərgə singdürgən ejrimiz bikarə qəttimikin dəp ənsirəp,...» — «azdurouqı» Xəytan, İblis.

<sup>3:8</sup> «qünki Rəbdə qing turqan bolsanglar, biz əlməy, həyat ələmiz!» — Pawlus Tesalonikalıklärəni xunqə yahxi kərettiki, mubadə ular Rəbdin tenip katkın bolsa, u əzimə əlay dəp əlavə.

<sup>3:10</sup> Rim. 1:10,11; 15:23; 2Tim. 1:4.

<sup>3:11</sup> «Əmdi bizning HudaAtimizning Əzi həm Rəbbimiz Əysə bizning yolimizni yeninglərə baxlıqay» — kiziç bir ix xuki, «yolimizni.. baxlıqay» degən peil grek tilidiki «birlilik xəhs» xəklididir. Demək, Huda'Ata wə Rəb Əysə bir xəhsdək ix kılıdu.

<sup>3:13</sup> 1Kor. 1:8; 1Tes. 5:23; 2Tes. 2:17.

# «Tesalonikalıklärəqə «1» »

həm hazır xu boyiqə mengiwatqininqlardək, xundak klıxinglar tehimu exip taxkay.<sup>2</sup> Qünki silər bizning Rəb Əysə arkılık silərgə nemə əmrərnı tapiliojanlıqımızni bilsilər.<sup>3</sup> Qünki Hudanıng iradisi xuki, pak-mukəddəs kılınix, hərkəndək buzukqılıqtın saklinix,<sup>4-5</sup> yəni hərbiringlər Hudani tonumaydıcıyan taipilərdək xəhwaniy həwəslərgə berilməy, bəlkı kəndək kılıp əz tenini baxkərəp, uni pak-mukəddəslikə ar-nomus bilən saklaxni eginivelixtə.<sup>6</sup> Bu jəhətlərdə heqkim əz kərindixining həkkigə qang selip, əz payda-mənpəitini kəoqlimisun; qünki biz ilgiri silərgə qüxəndürüp toluk agahlındurojinimizdək, barlıq muxundak ixlarda Rəb Əzi intikam aloquqidur.<sup>7</sup> Qünki Huda bizni napaklikə əməs, bəlkı pak-mukəddəslikə yaxaxka qakirdi.<sup>8</sup> Xuning üçün bu həkikətni rət kılıqan adəm, insaniy hökükni əməs, bəlkı silərgə Mukəddəs Rohini ata kılıqası Hudani rət kılıqan bolidu.

<sup>9</sup> Əmdi kərindaxlıq mehîr-muhabbatka kəlsək, bu tooprısida silərgə yezip olturiximizning hajiti yok. Qünki Huda Əzi bir-biringlərə mehîr-muhabbat kərsitixni əğətməktə.<sup>10</sup> Qünki silər pütkül Makedoniya əlkisidiki həmmə kərindaxlarə xundak klıwiatisilər; xundak bol-simu, i kərindaxlar, xundak kılıxka berilip tehimu exip texixinglərni,<sup>11</sup> xundakla biz silərgə tapiliojiniimizdək, tinq yürüxni, baxkilarıng ixlirioja arıllaxmay, əz ixinglar bilən bolup, ilkı kolunglarə tayinip yaxaxni nixan kılıp intilixinglərni etünimiz.<sup>12</sup> Mana xundak kilsanglar, sırttikilər aldida izzət-hərmətkə sazawər bolup mangisilər wə heqkimning kolioqa bekiniplək kalmaysilər..<sup>13</sup>

## Əysə Məsihning kayta kelixi

<sup>13</sup> Lekin, əy kərindaxlar, ümidsizlik iqidə yaxawatkan baxka həmmisidək, aranglardiki olümədə uhlap kəlojanlarə qayqurup həsrət qəkməslikinglər üçün ularning həli toopruluk həwərsiz kəlixinglərni halimaymiz.<sup>14</sup> Qünki biz Əysanıng olüp tirilgənlikə ixəngənikənmiz, Əysə kayta kəlgində, olümədə Uningda uhlap kəlojanları Huda Uning bilən billə elip kelidiqənlilikə ixinimiz.<sup>15</sup> Qünki rəbning səz-kalami boyiqə silərgə xuni eytimizki, Rəb kayta kəlgüqə tirik kəlojan bizlər uning aldiqə qikiximiz jəzmən olümədə uhlap kəlojanlarningkidin awwal bolmayıdu;<sup>16</sup> Qünki Rəb kəttik bir nərə tartip, bax pərixtining awazi wə Hudanıng kanay sadasi iqidə asmandın qüxiyüdə Məsihdə bolup elgənlər awwal tirilidü;<sup>17</sup> andin tirik kəlojan bizlər ular bilən birgə Rəb bilən həwada kərəxəx üçün, bulut-

4:1 Fil. 1:27; 1Tes. 2:12.

4:3 Rim. 12:2; Əf. 5:27; Fil. 4:8.

4:4-5 ... bəlkı kəndək kılıp əz tenini baxkərəp, uni pak-mukəddəslikə ar-nomus bilən saklaxni eginivelixtə — grek tilida «əz teni» «əz qırını» deyən bilən ipadilinidu. Xunga jümlining əng ahirki belikini «Hudanıng iradisi... əz jora-həmrəhini teip, pak-mukəddəslik wə ar-nomuslukta hayat etküzüxnı eginivelixtə» yaxşı pak-mukəddəslik wə ar-nomusluklarning saklap, əz jora-həmrəhinglər bilən yaxaxni eginivelixtə» dəpmu qüixinixkə bolidu. Qong imkaniyət bərki, rosul tarjimimizdikidək xundakla bu ikki məninimə bildürməkqi bolən. Hudanıng bekitkini bilən nikahlanənən ər-ayal bəribir «bir tən»dur.

4:4-5 1Kor. 15:34; Əf. 4:18.

4:7 Yh. 17:19; 1Kor. 1:2.

4:8 Luk. 10:16; 1Kor. 7:40.

4:9 Law. 19:18; Mat. 22:39; Yh. 13:34; 15:12; Əf. 5:2; 1Pet. 4:8; 1Yuha. 3:23; 4:21.

4:11 Ros. 20:34; Əf. 4:28; 2Tes. 3:7,12.

4:12 «Mana xundak kilsanglar, sırttikilər aldida izzət-hərmətkə sazawər bolup mangisilər wə heqkimning kolioqa bekiniplək kalmaysilər» — «sırttikilər» etikadsızlar, jamaettin sırtta turqənlərinə kərsitidü.

4:13 «silərnin... ularning həli toopruluk həwərsiz kəlixinglərni halimaymiz» — «silərnin... həwərsiz kəlixinglərni halimaymiz» deyən bu ibarə adətə Rim imperatori yarlıq qüxürgəndə ixlitidən ibarə idi. Rosul əmdi keyinkı gepini «aləm imperatori Əysə Məsih»dən kələn dəp puratmakçı oħxaydu.

4:13 Law. 19:28; Kan. 14:1; 2Sam. 12:20-23.

4:15 «Rəb kayta kəlgüqə tirik kəlojan bizlər uning aldiqə qikiximiz jəzmən olümədə uhlap kəlojanlarningkidin awwal bolmayıdu» — «qikiximiz» deyən səz «asmanoqa kətürülüximiz»ni kətüridü. Keyinkı ayətlərni kerüng.

4:15 1Kor. 15:22,51.

4:16 Mat. 24:31; 1Kor. 15:52; 2Tes. 1:7.

# «Tesalonikaliklaroqa «1» »

lar arisioqa elinip këtürülimiz; xuning bilən biz Rəb bilən mənggü birgə bolımız.<sup>18</sup> Xunga, bir-biringlaroqa bu səzlər bilən riqbat-təsəlli beringlar.

## Rəbning künini kütüwelix

**5**<sup>1</sup> Lekin i kerindaxlar, silərgə xu ixlarning waqtılıri wə zamanlıri tooprısida yeziximning hajiti yok.<sup>2</sup> Qünki əzüngler obdan bilisilər, Rəbning künü huddi keqidə kirgən oqrining kelixigə oxhax tuyuksız kelidü.<sup>3</sup> Əmdi kixilar «Dunya tinq-aman boluwatidu» dəp turqanda, huddi hamildar ayalning toloqki uxtumtut tutkınidak, əhalakət ularning bexioqa tuyuksız qüxidü; xuning bilən ular uningdin keqip kutulalmaydu.<sup>4</sup> Lekin silər, i kerindaxlar, ərəngəçlilikdə turquqlar əməssilər; xuning bilən u kün silərni oqrırdak qeqütüp kalmayıdu.<sup>5</sup> Qünki silər həmminglər yoruklukning pərzəntliyidürsələr; biz keqiqə təwə yaki ərəngəçlilikdə mənsup əməsmiz.

**6** Xuning üçün baxxa həmmisidək uhlimaylı, bəlkı səgək wə salmaq bolaylı.<sup>7</sup> Qünki uhləydiyanlar keqisi uhləydi, məst bolidiyanları məst bolidü.<sup>8</sup> Birək eşimiz kündüzgə mənsup bolqandan keyin, salmaq bolaylı, əkrəkimizgə etikad wə mehîr-muhəbbətni sawut kılıp, beximizə nijatka baqlanojan ümidni dubuloja kılıp kiyiwalaylı;<sup>9</sup> qünki Huda bizni Əz əqəzipigə uqrıtış üçün əməs, balkı Rəbbimiz Əysə Məsih ərkilik nijatka erixtürük üçün tallap bekitkən.<sup>10</sup> U biz üçün oldu — məksiti, həyat kəlip oyqak tursakmu yaki əlümədə uhliojan bolsakemu, bizning Uning bilən billə həyatta boluximiz üçündür.

**11** Xuning üçün, hazır kiliwatkıninglaroqa oxhax, bir-biringlərni dawamlik riqbatləndürüp, bir-biringlərinin etikadını kürunglar.

## Ahirki təlim wə salamlar

**12** Əmdi i kerindaxlar, aranglarda jəpalik ixləwətən wə Rəbdə silərgə yetərqilik kılıp, nəsihət beriwaqtçanları kədirlixinglərni etünimiz.<sup>13</sup> Bu hizmətləri üçün ularni qongkur hərmət wə mehîr-muhəbbət bilən kədirləngərlər. Bir-biringlər bilən inək etüngərlər.<sup>14</sup> Əmma, i kerindaxlar, silərdin xunimə etünimizki, tərtipsiz yürgənlərgə nəsihət beringlər, yürəksizlərni riqbatləndürüngərlər, ajizlaroqa yar-yelək bolunglar wə həmmə adəməgə sawriqan bolunglar.<sup>15</sup> Həqkaysinglər yamanlıkka yamanlık kılmaslıqka kəngül bələngərlər, bir-biringlərə wə barlık kixilərgə həmixlik kılıxıqca intilingərlər.

**4:17** «andın tirik əhalən bizlər ular bilən birgə Rəb bilən həwada kərəxüx üçün, bulutlar arisioqa elinip këtürülimiz; xuning bilən biz Rəb bilən mənggü birgə bolımız» — bu wəkələr toopruluq «Kolossililərgə»diki (3:3 toopruluq) «köxumqə sez»imizni kərəng.

**5:2** Mat. 24:43; 2Pet. 3:10; Wəh. 3:3; 16:15.

**5:3** 2Tes. 1:9.

**5:4** Əf. 5:8.

**5:5** Luk. 16:8; Rim. 13:12; Əf. 5:8.

**5:6** Luk. 21:36; Rim. 13:11; 1Kor. 15:34; Əf. 5:14.

**5:8** «... salmaq bolaylı, əkrəkimizgə etikad wə mehîr-muhəbbətni sawut kılıp, beximizə nijatka baqlanojan ümidni dubuloja kılıp kiyiwalaylı» — «Yəx.» 59:17ni kərəng. Grek tilida: «məydimizgə etikad wə muhəbbətnin sawutunu, beximizə nijatının ümidi dubulojısını kiyiwalaylı».

**5:8** Yəx. 59:17; Əf. 6:14.

**5:10** «biziñin Uning bilən billə həyatta boluximiz üçün» — demək, Uning dunyoqə käytip kəlixidə tırılıp turiximiz üçün.

**5:10** Rim. 14:7; 2Kor. 5:15; Gal. 2:20; 1Pet. 4:2.

**5:12** Rim. 15:27; 1Kor. 9:11; 16:18; Gal. 6:6; Fil. 2:29; 1Tim. 5:17; İbr. 13:7,17.

**5:13** «... Bu hizmətləri üçün ularni qongkur hərmət wə mehîr-muhəbbət bilən kədirləngərlər. Bir-biringlər bilən inək etüngərlər» — müxundak etikadılardan jamaətə maydanoqa kəsə, keyinə ularni jamaətəki «aşxakal» yaki «yetərkə» dəp bekitixkə toqra kelidü. Pawlus Tesalonikalidiki jamaətə tehi aşxakalları bekitmigənidi.

**5:14** «... ajizlaroqa yar-yelək bolunglar» — «ajizlar» bəlkim rohiy əmək jismanı tərəplərdə bolovan ajizlərni kərsitidü.

**5:15** Law. 19:18; Pənd. 20:22; 24:29; Mat. 5:39; Rim. 12:17; 1Kor. 6:7; 1Pet. 3:9.

## «Tesalonikalıklärəqə «1» »

<sup>16</sup> Hərdaim xadlininglar. <sup>17</sup> Tohtimay dua kilinglar. <sup>18</sup> Hərkəndək ixtəxəkkür eytinglar. Qünki mana bular Hudanıñ Məsih Əysada silergə karatkan iradisidur. <sup>19</sup> Rohning otini eqürmənglər. <sup>20</sup> Aranglarda pəyojəmbərlərqə yətküzülgən bexarətlik sezlərni kəmsitmənglər, <sup>21</sup> həmmə gəpni təkxürüp ispatlap kərünglər; durus bolsa uni qing tutup koldin bərmənglər. <sup>22</sup> Yamanlıknıñ hərkəndək xəklidin ezunglarnı yırak tutunglar.

<sup>23</sup> Hatırjəmlıknıñ Igisi bolovan Huda Əzi silerni eżül-kesil pak-mukəddəs kılçay, Rəbbimiz Əysa Məsih kayta kalgüçə pütkül rohinglar, jeninqar wə teninglarnı əyibsiz saklıqayı. <sup>24</sup> Silerni Qakiroquqi bolsa sadık-wapadur, U uni jəzmən ada kilmay kalmaydu. <sup>25</sup> Kərindaxlar, biz üçün dua kilinglar. <sup>26</sup> Həmmə kərindaxlar bilən pak səyüxlər bilən salamlixinglar. <sup>27</sup> Mən Rəbdə silergə xuni jiddiy tapilaymənki, bu hətni xu yərdiki həmmə mukəddəs kərindaxlarqa okup beringlər! <sup>28</sup> Rəbbimiz Əysa Məsihning mehîr-xəpkıti silergə yar bolqay!

**5:16** Mat. 5:12; Luča 10:20; Rim. 12:12; Fil. 4:4.

**5:17** Luča 18:1; Rim. 12:12; Kol. 4:2.

**5:18** Əf. 5:20.

**5:19** «Rohning otini eqürmənglər» — grek tilida «Roħni eqürmənglər». «Roħ» Mukəddəs Roh, əlwəttə. «Mukəddəs Rohning otı» ixəngan adəmning kəlbidə yahxılık kılıxka yaki bolupmu məlum bir rohiy iltipatni bildürükə küqlük ilham pəyda kılçan bolsa uni «eqürük»kə bolmayıdu. Muxu səzlər bəlkim bexarət berix yaki baxka mejizilik iltipatlarnı kezdə tutudu; keyinkı ayət bilən munaswti bar.

**5:20** 1Kor. 14:30.

**5:20** «Aranglarda pəyojəmbərlərqə yətküzülgən bexarətlik sezlərni kəmsitmənglər» — grek tilida «pəyojəmbərlik sezlər». «Rohiy iltipatlar» tooquluk *«Korintliklərqa (1)»*diki «kökəmənqə sez» imizni kərung.

**5:21** 1Yuh. 4:1.

**5:22** «Yamanlıknıñ hərkəndək xəklidin ezunglarnı yırak tutunglar» — «yamanlıknıñ hərkəndək xəkli» yamanlıknıñ hər hillikləkini həmdə yaman ixtək kərünüp kəlidiqan eż iqiqə alıdu. Etiqadıljar hətta «yaman ixtək kərünüp kəlidiqan» ixtimət bolmaslkən kəngül bellüxiga tooqra kelidu.

**5:22** Fil. 4:8.

**5:23** «Hatırjəmlıknıñ Igisi bolovan Huda» — grek tilida: «Hatırjəmlıknıñ Hudasi» — demək, hatırjəmlık bərgüqi həm Əzi hərdaim hatırjəmlikdə turouqı Hudadur.

**5:23** 1Kor. 1:8; Fil. 4:9; 1Tes. 3:13.

**5:24** «Silerni Qakiroquqi bolsa sadık-wapadur, U uni jəzmən ada kilmay kalmaydu» — «silerni Qakiroquqi» — Huda, əlwəttə.

**5:24** 1Kor. 1:9; 10:13; 2Kor. 1:18; 2Tes. 3:3.

**5:26** Rim. 16:16; 1Kor. 16:20; 2Kor. 13:12; 1Pet. 5:14.